

KONSTANTIN NİKİTİNİN "NAXÇIVAN ŞƏHƏRİ VƏ NAXÇIVAN QƏZASI" MƏQALƏSİ NAXÇIVAN BÖLGƏSİ TARİXİNİN MƏNBƏYİ KİMİ

(Akademik İ.M.Hacıyev tərəfindən təqdim edilmişdir)

XIX əsrda Naxçıvanda olmuş rus müəlliflərinin diyarın tarixinə həsr olunmuş əsərləri böyük maraq doğurur. Bu dövrün Naxçıvan tarixinin bir çox problemlərini əks etdirən yazılı mənbələrdən biri də K.A.Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan qəzası" adlı məqaləsidir. Bu məqalə 1882-ci ildə "Qafqaz ölkəsi və tayfalarının təsviri üçün materiallar" adlanan məcmuənin ikinci buraxılışında nəşr edilmişdir. 129 il önce Tiflisin Qafqaz Təhsil Dairəsi idarəsinin nəşriyyatında nəşr edilmiş bu məqalə Naxçıvan bölgəsinin tarixi üçün qiymətli bir mənbədir. Məqalə bir bölmədən, 33 səhifədən ibarətdir.

Məqalənin başlangıcında Naxçıvan şəhərinin mövqeyi, tarixi abidələri, Nuh peyğəmbərlə, dunya tufanı, Nuhun gəmisi haqqındaki əfsanə və rəvayətlərdə Naxçıvanın özünəməxsus yer tutması təsvir olunmuşdur. Naxçıvan şəhərinin çox qədim tarixa malik olduğunu qeyd edən rus müəllifi Konstantin Nikitin göstərir ki, Naxçıvan şəhəri müxtəlif şərq xalqlarının rəvayətlərində izləri qalan və Bibliyada yazılın boşar tarixinin və onunla birlikdə böyük dünyəvi hadisələrin baş verdiyi bir mövqeda yerləşmişdir. 6-cı səhifədə göstərilir ki, 610-cu ildə Bizansda hakimiyyətə gələn imperator II İrakli Sasanilərə qarşı yürüsdə Sasani hökməndəri II Xosrova qarşı döyüsdə Naxçıvan qalasını dağıtmışdır. Bundan başqa, digər Bizans imperatoru II Vasili (975-1025) Vaspurakan vilayəti ilə birlikdə Naxçıvanı da yandıraraq dağıtmışdır. XIII əsrə monqollar şəhəri qarət etmiş, XIV yüzillikdə (1360-ci ildə) türk sultani Muradın, həmin əsrə Teymurun oğlu Miranşahın hakimiyyəti altına keçmişdir. Bütün bu hadisələr Naxçıvan şəhərinin tənəzzülünə səbəb olmuşdur. Şəhər əldən-əla keçmiş, yerli əhali qarata, köləliyə və ölümə məruz qalmışdı.

Mənbədə göstərilir ki, Makedoniyalı İsgəndər, Atilla başda olmaqla hunlar, Çingiz xan və Teymurləng öz qüdrətli orduları ilə bu şəhərdən keçib getmişlər. Naxçıvan şəhəri Nadir şahın dövründə də dağıdılmış və bu şəhərdə

daşın üstündə daş qalmamışdır. Ancaq şəhər əvvəlki vəziyyətdə olmasa da bərpa edilmişdir. Rus müəllifi K.A.Nikitin yazırı ki, hər dağılımdan sonra bu şəhər əvvəlki görkəmi ilə olmasa da, əfsanəvi simurq quşu kimi yenidən dirçəldirdi. O, XVIII və XIX əsrlərə özünün əvvəlki zənginliyi və gözəlliyini tamamilə itirmiş bir şəhər kimi daxil olmuşdu. Özünün keçmiş gözəlliyini və ticarət şəhərəti itirmiş Naxçıvan şəhərində əhalinin sayı 150 mindən 6 minə enmişdir. 10 fevral 1828-ci ilə qədər İran dövlətinin tabeliyində olmuş, ancaq Türkmençay müqaviləsindən sonra Rusiyaya birləşdirilmişdir.

Müəllif şəhərin qədimliyini sübut edən abidələr içərisində Naxçıvan duz mədənlərindən tapılmış daş balta və külüngləri xüsusi qeyd edir. Bu daş balta və külünglər 1870-ci ildə Naxçıvan duz mədənlərindən tapılmışdır. Buradakı duz mədəninin nəzarətçisi olan Beyer həmin baltalardan 2 ədədini Naxçıvan şəhər məktəbinə bağışlamış, qalanlarını isə Peterburq və Tiflis muzeylərinə göndərmişdir. Bu baltalardan duz çıxarılmasında istifadə olunmuşdur.

Tədqiqata cəlb olunan mənbədə Naxçıvan şəhərinin diqqəti cəlb edən aşağıdakı tarixi abidələrinin adları sadalanır:

1) Şəhərin cənub hissəsində köhnə qala abidəsinin dağlışmış divarları - bu abidə iranlıların işgalindən az sonra tikilmişdir. 2) Məscid-Naxçıvandan Ordubadə gedən yolun üstündə yerləşir. Məscidin yanında, kunc tərəfdə 2 minarə vardır. 3) Məscidin yanındakı qüllə - on barabərzüzlü prizma şəklindədir. Atabayın birinci vəzirinin qabağında tikilmişdir. 4) Kiçik qüllə-şəhərdən Ordubadə gedən yolun üstündə yerləşir. Onun yanındakı məscid müsəlmanlar tərəfindən müqəddəs bir yer kimi istifadə olunur. 5) 1322-ci ilə aid olan qızıl fars medalı üstündə ərəb dilində yazılı var. Bu medal Naxçıvan şəhərinin köhnə hissəsindən qazıntı zamanı tapılmışdır. 6) Dördbucaqlı qızıl lövhə-rombformalı olub, qazıntı zamanı şəhərin həmin hissəsindən tapılmışdır. 7) Abbasabad qalası - Naxçıvanın cənub-şərqi hissəsində, Araz çayının sahilindən 8 verst kənarda yerləşir. Qala İrəvanın tutulmasından sonra 1828-ci ildə Paskeviç tərəfindən dağılmışdır. 8) Qızılburun-Naxçıvan şəhərinin cənub-şərqində, Araz çayından 12 verst kənarda axırıcı vadinin çıxışında yerləşir. Yaxınlıqdakı dərənin yanında qırmızı dördbucaqlı daşdan tikilmiş qala vardır.

Məqalənin 10-cu səhifəsindən başlayaraq Naxçıvan şəhərinin sərhədləri, çayları, su mənbələri, iqlimi, bağçılıq, şəhərin xarici görünüşü, əhalisi haqqında maraqlı məlumatlar verilir. Mənbə Naxçıvanın İrəvan quberniyasının şəhəri olduğunu və Araz çayından 8 verst kənarda yerləşdiyini göstərir. Burada göstərilir ki, Naxçıvan şəhərinin tam mərkəzindən keçən çaydan cökilən arx vasitəsilə şəhərin bütün zəmiləri, bağları, bostanları suvarılırdı. Naxçıvançay bütün uzunluğu boyu ətrafında yaşayan sakinlər tərəfindən istifadə olunur. Çay yayda - dəhşətli istilərdə o dərəcədə quruyur ki, balaca bir bulağa çevirilir. Bu cür su çatışmazlığı zamanı şəhərdə yaşayan həyəcan insanların suya olan ümumi tələbatından doğur. Rus müəllifi K.Nikitin suyu bölüşdürmək üçün səlahiyyətləri olan mirab və cuvarlardan bəhs edərək yazırı: Şəhər boyu mövcud suyu bö-

lüşdürmək və paylaşdırmaq üçün onlara bütün səlahiyyətlər verilmişdir. Cox vaxt müştərilərlə mirablar arasında dava düşür və haray-haşir qopur. Bu cür xoşagalmaz hallar suyu öz bağlarına, bostanlarına və təsərrüfatlarına aparmaq istəyən şəxslərlə adı işçilər arasında da olur. Şəhər əhalisinin içməli su ilə təhcizatı haqqındaki məsələ maraq doğurur. Mənbədən aydın olur ki, Naxçıvan qaza məktəbinin nəzarətçisi olan bir əyləsinin 1860-cı ildə öz xərci hesabına çəkdiridi su boruları vasitəsilə şəhər əhalisinin içməli suya olan tələbatı ödənilmiş. İcməli su şəhərə suçular tərəfindən adı qaydada iki ulaq vasitəsilə daşınır. Hər ulaq dörd ədəd küplə təhciz olunur. Həmin dörd küpdə olan suyun ümumi qiyməti 4-5 qəpikdir. Şəhərin qərb və cənub hissəsində yerləşən iki bulağın suyundan da istifadə olunur. Hər iki bulağın suyu təmiz və keyfiyyətlidir.

Mənbədən aydın olur ki, şəhərdə bütün evlər birmərtəbəlidir, onlar yasti damlarla örtülü olub, küçə tərəfdən gildən tikilmiş hündür divarlarla əhatə olunmuşdur. Küçələr dar, əyri və çirkli olduğundan şəhər hədsiz dərəcədə yaraşıqsız və kədərli görkəmə malikdir. Şəhərdəki bütün əyri küçələri dolansan da boz-sarı divarlardan başqa heç nəyə rast gələ bilməzsən. Naxçıvanda memarlıq baxımdan çox sadə görünüşü olan dörd məscid var və onlar Asiya üslubunda tikilmişlər.

K.A.Nikitinin Naxçıvan şəhərində yaşayan əhalini cinsinə, tərkibinə, dininə və sənatiñə görə tərtib etdiyi cədvəl diqqəti cəlb edir. Həmin cədvəldən məlum olur ki, bu dövrda Naxçıvanda 6877 nəfər yaşayır. Onlardan 3720 nəfər kişi cinsi, 3157 nəfər isə qadın cinsi id. Lakin mənbədə verilən rəqəmləri olduğu kimi qəbul etmək düzgün olmaz. Çünkü rus müəllifinin tərtib etdiyi cədvəldə Naxçıvan şəhərində yaşayan əhali belə qruplaşdırılmışdır: hərbiçilər-204 nəfər, məmurlar-77, tacirlər-360 nəfər, sənətkarlar-120, torpaq sahibi olanlar və fahılər-2953 nəfər. Əgər 409 nəfər məmuru və 198 nəfər dini rütbalını 7177-yə əlavə etsək, onda Naxçıvan şəhərində yaşayan əhalinin sayı 8000 nəfər olar. Cədvəldən o da məlum olur ki, Naxçıvan şəhərində yaşayan əhalinin 4697 nəfərini və ya bütün əhalinin 2/3 hissəsini müsəlmanlar (tatarlar) təşkil edirmiş. Fikrimizcə, bu rəqəmləri reallıq kimi qəbul etmək, onlara inanmaq düzgün olmaz. Bunun da əsas səbəbi digər rus müəllifləri kimi Naxçıvan şəhər məktəbinin inspektoru Nikitinin erməni və ermənipərst müəlliflərdən aldığı material və məlumatlardan istifadə etması olmuşdur. Məqalədə rast gəldiyimiz bu cür hallar, xüsusilə əhalinin sayı və tərkibi haqqında verilən yanlış fikirlər məqalənin elmi əhəmiyyətini azaldır. Erməni mənşəli tərcüməçilərin verdikləri məlumat və materiallar bütün tədqiqatlarda təqnid süzgəcindən keçirilməklə, dəqiq və hərtərəfli araşdırılmalıdır.

K.A.Nikitinin "Naxçıvan şəhəri və Naxçıvan qazası" adlı məqaləsində XIX əsrin sonlarında Naxçıvan şəhərində istifadə edilən çəki (dolya, nuxud, mis-qal, bisti, çorak, batman, xarvar və s.), ölçü (mışkan, ponza, siya, çorak, batman) və uzunluq vahidləri (qrek, siya, ağac və s.) haqqında ətraflı məlumat verilir. Həmin çəki, ölçü və uzunluq vahidlərinin müasir dövrda maraq doğurdu-

ğunu nəzərə alıb, onların bir neçəsinin miqdarını göstərməyi məqsədə uyğun hesab edirik. Nuxud=3,698 dolyaya (dolya-44 milliqrama bərabər rus çəki ölçüsü), misqal=28 nuxuda, stil=50 misqala və ya 1400 nuxuda, bisti=800 misqala və ya 1400 nuxuda, çərək=4 bisti, batman=4 çərəyə, xarvar=25 batmana bərabər idi.

Məqalənin 19-cu sahifəsindən başlayaraq Naxçıvan qəzasının sərhədləri, mövqeyi, ərazisi, su mənbələri və suvarma sistemi, əhalisi, onun məşguliyəti, sənayesi, mineral suları, duz sənayesi və s. haqqında məlumat verilir. Qəzanın sərhədlərinən bəhs edən müəllif yazar ki, Naxçıvan qəzasının ərazisi: şimaldan Dərələyəz dağları onu qonşu Şərur-Dərələyəz qəzasından ayırır. Şərqdə qəzani Zəngəzur qəzasından ayıran Qarabağ dağları, cənub və cənub-qərbədə İran sərhədi ilə axan Araz çayı, şimal-qərbədə Şərur düzənliliyinin cənub hissəsi ilə sərhədlənmişdir. Naxçıvan qəzası bütün Qafqazda ən məhsuldar və bərəkətli torpaqları olan qəzalardan biridir. Lakin su catışmazlığı hər yerdə hiss olunur. Müəllif yazar ki, həqiqətən də Şaxtaxtidan Abbasabada (50 verstlik məsafə) və Naxçıvan çaydan Culfaya qədər olan ərazidə nə bir çay, nə də bir kanal vardır. Su təminatı baxımından Naxçıvan qəzasının ərazisindən 3 kiçik çay axardı: bunlar Naxçıvan çay, Əlinç çay və Gilan çaydır. Qəzannın ən böyük çayı isə Araz çayıdır. Nüvədiçay, Ordubadçay və Vəndən çaylarının da adlarını çəkən müəllif onları o qədər də əhəmiyyətli hesab etmir. Şahtaxtı və Qarğalıq (mənbədə Karaqlı kimi göstərilib) arasındaki 10 verstlik bir ərazidə hər iki tərəfdən Araza kiçik dağ çayları töküür. Qarğalıq postundan 2 verst aşağıda Araz çayı üzərində salınmış iki körpü diqqəti cəlb edir. Qıvrıq kəndindən cənuba tərəf Araz çayı boyunca Naxçıvana qədər olan ərazi münbit olmayan və bitki bitməyən yerlərdir. Məskunlaşmamış və bərəkətsiz olan bu yerlər kədər və təəssüf hissi doğursa da, Naxçıvan duz mədənləri burada yerləşir.

Mənbədə qəzada olan kecid-gömrük məntəqələri və ticarət haqqındaki məlumatlar maraq doğurur. 22-ci sahifədə göstərilir ki, qəzada Araz çayının axını Şərur gömrük-karantin sərhəd xidmətinin yerləşdiyi Şəhtaxtı kəndindən başlayır. Maku, Xoy və Səlmasdan gələn İran malları karvan yolu ilə bu məntəqədən keçirilir. Bu yol ilə ildə 200.000 manat (rubl) dəyərində mal gətirilir. Burada həm də Arazı kecmək üçün bərə keçidi qurulmuşdu. Culfa kecid məntəqəsindən bəhs edən müəllif yazar ki, Arazın şimalında yerləşən Culfa kecid məntəqəsi İrandan Qafqaza gedən əsas karvan yollarının üzərindədir. İndi bu yolla ildə tərkibində 100-dək dəvə, at olan 80-90 karvan gedir. Bu karvanlara yüklenmiş iran və türk malları 1.600.000 manat dəyərindədir. Bu ticarət Naxçıvan gömrüyü ilə keçirilir. K.A.Nikitin Naxçıvan qəzasında əhalinin məskunlaşdığı ərazini üç hissəyə bölür; birinci hissə Naxçıvan şəhərinin mərkəzindən Naxçıvançayın yuxarı axarına qədər idi. İkinci hissə Culfadan başlayaraq Ordubad da daxil olmaqla, Mehri istiqamətinə qədər uzanır. Nəhayət, əhalinin ən az məskunlaşdığı sonuncu hissə Əlinççayın ətrafında idi. Naxçıvan düzənliliyinin qalan hissəsi susuz, meşəsiz və bitki bitməyən ərazilərdən ibarət idi.

Qəzada 36 min nəfər yaşayır. Başqa sözlə, hər bir kv. verstdə 8 nəfər düşündü. Məskunlaşmış ərazi 210 kv. verst və ya bütün ərazinin iyirmidən bir (1/20) hissəsini təşkil edirdi. Əhalinin əsas məşğulliyət sahələri taxılçılıq, bağçılıq, bostançılıq, arıcılıq və ipəkçilikdir. Qəzada əkinə yararlı torpaqlar 53.000 desyatindir. Kənd təsərrüfatında əsas sahə bağçılıqdır. Aşağıdakı meyvə bağıları vardır: ərik, alça, üzüm bağıları. Naxçıvan qazasında üzüm bağıları daha geniş sahələri əhatə edir. Qəzada çox az yer olar ki, Naxçıvanda olduğu qədər çoxlu və bol üzümü olsun. Burada özünün rənginə, böyüklüyünə, forma və keyfiyyətinə görə 60 növdə üzüm vardır. Ağ, qara, qırmızı, çəhrayı, yaşıl, göy, açıq sarı, sarı rəngli üzümlər bu qəbildəndir. Müxtəlifliyinə görə bu növ üzümlər yerli adlarla adlandırılır. Məs: zeyni, xəlili, kişmiş, haça-baş, əsgəri, səbzə, xərci, misqalı, şir-şiri, təbərzə, kərim-kəndi, qulama və s. Bunların içərisində şirniyyat və ya çərsəz üçün ən yaxşısı əsgəri üzümüdür, haça-baş adlı üzüm növünü isə qışadək saxlamaq mümkünür. Naxçıvan üzümündən hazırlanmış şərab dad və keyfiyyətinə görə kaxetiyadakından da üstündür. Naxçıvan şərəbi hətta xərici xeres və madar şərablarından da tərifləyiqdır.

Müəllif göstərir ki, son zamanlar tütün istehsalı da artırıldı: hazırda onun bir pudu 10-30 manatdır. Qəzada arıcılıq və balıqçılıq o qədər də mühüm əhəmiyyət kəsb etmir. Araz çayında sazan və som, dağ caylarında isə kiçik, ancaq dadlı forel balıqları olur.

İndi burada barama qurdlarının xəstəliyinə görə ipəkçilik tənəzzül dövrünü kaçırir. Qəzada Amerika pambığından da üstün olan pambıqçılıq inkişaf etdirilir.

Sənayenin əhatə dairəsi o qədər də geniş deyil. Evdar qadınlar yun və həsir məmələti, xalçalar, kəndirlər toxumaqla məşğul olurdular. Qəzada primitiv texnikaya əsaslanan sənaye sahələri çox məhdud şəkildə idi. Aşağıdakı rəqəmlər əhalinin yaşayış və güzəranından xəbor verir: qəzada 4 min at, 20 min iribunuuzu, 33 min qoyun və 11 min keçi var idi.

Qəza minerallar cəhətdən çox zəngin idi. Naxçıvan şəhəri yaxınlığında yüksək keyfiyyətli gips hasil olunurdu. Qızılburunda və Culfa yaxınlığında qırmızı qum və kiçik daşlar çıxarıldı. Biçənək kəndinin yaxınlığında kükürd zavodu var idi. Qəzənin bir çox yerində dəmir və mis filizinə, Dərələyəz dağlarında isə qurğuşun və gümüş filizinə rast gəlmək mümkünür. Culfa yaxınlığında hasil olunan zəy və mərgümüşdən qarışdırılaraq alınan sarı rəngli maddə (nura yağı) saçların və tüklərin müalicəsində əlverişli hesab edilirdi.

Qəza minerallar cəhətdən də varlıdır. Sirab kəndində çoxsaylı karbon tərkibli mineral sular vardır. Naxçıvandan 7 verst kənarada dağ çaylarının axlığı təpədə "Naxçı-Nərgiz" adlı mineral su bulaqlarına Biçənək kəndi (Gömür kəndi ilə Gecəzurun arasında) yaxınlığında daha çox rast gəlinir. Tərkibində çoxlu dəmir olan bu mineral sular Şuşa yaxınlığında çıxan suları xatırladır. Bar-barəkəti ilə seçilən Naxçıvan qazasının rəqibi müxtəlif növülü mineral sulara görə qonşu Dərələyəz qazasıdır. Burada həmçinin digər minerallərlə - müxtəlif rəngli gila

(onun bir növündən sabun əvəzinə istifadə edilirdi) obsidiana, mərmərə, saxsı gilə, zəya, dağ daşlarının müxtəlif formalarına rast gelinir.

Məqalənin son səhifələrində verilmiş Naxçıvan duz sənayesi, Culfa, tumbulluların xarakteri adlı yarımbaşlıq diqqəti cəlb edir. Burada yazılır ki, İrvandan Naxçıvana gedən yolda təpələr, yüksəkliklər və bitki örtüyündən möhrum olan bir ərazi ilə qarşılaşıraq. Naxçıvana 12-15 verst qalmış yoluñ sol tərəfində Naxçıvan duz sənayesi adlandırılan daş duz yataqları vardır. Su olmadığına görə bu ərazidə heç bir sakin və kənd yoxdur. Məmurlar, fəhlələr, duzçixaranlar torpaq qazmalarda yerləşirlər. Suyu Naxçıvandan 12 verst kənar olan bir ərazidən gətirirlər. K.Nikitin duz hissələrinin və parçalarının on çox gilli dağlarnın tərkibində olduğunu və duz qatlarının qalınlığı və kipliyyinin heç də hər yerdə eyni olmadığını qeyd edir. Müəllif yazır ki, yoluñ lap kənarında yerləşən birinci mağaranın yarısı dağıldığı üçün o yararsızdır. Dağların mərkəzində yerləşən və indi duz çıxarılan ikinci mağara isə çox dərində olduğu üçün orada işıqsız işləmək mümkün deyil. Heç bir işcidiñ duzun müəyyən edilmiş hacmdə və miqdarda çıxarılması tələb edilmir.

Duz mədənində çalışan hər bir işçi gün ərzində 40 pud duz çıxarır. Çıxarılmış daş duzun hər pudu üçün 1,5 qapık, narın duzun hər pudu üçün 0,5 qapık ödənilirdi. Məlumatdan aydın olur ki, Naxçıvanda hər il 200.000 pud duz (120.000 pud daş duz, 80.000 pud narın duz) çıxarılmış. Çıxarıldığı yerdə bir pud duz 10 qapıya satılırdısa, Naxçıvandan kənardə 18-25 qapık, Şuşada isə 60-75 qapık idi. Çıxarılmış duz yerli əhalinin tələbatını ödəməklə yanaşı, Ordu-bada, Yeniboyazidə, Şuşaya, İrana və b. yerdərə göndərilirdi.

Culfanın tarixində bəhs edən müəllif yazır ki, Culfa-Tarudaqla Araz çayı arasındaki ensiz zolaqda, Əlineçayın qarşısındaki ərazidə yerləşir. Hələ lap qədimdən Araz çayı üzərində salınmış iki və ya üç körpünün qalıqları hələ də qalmaqdadır; İrandan Zaqafqaziyyə və əksinə aparılan karvan malları bu körpüdən keçirmişlər. Bu körpüldən nə vaxtsa romat qoşunları da keçib getmişlər. Körpülərdən sonra burada yaranmış əlverişli mövqədə-çayın hər iki tərəfində hələ də qalıqları qalan karvansara tikilmişdir. Culfa şəhəri şimal tərəfdən qala və etibarlı qapılarla müdafiə olunurdu.

Hələ 1600-cü ildə Culfada 50.000-dən çox adam yaşayırıdı. 1605-ci ildə Şah Abbasın qoşunları tərəfindən şəhər qarət olunmuş, Culfadan 12.000 ailə İrana köçürülrək İsfahan yaxınlığında yerləşdirildi. Yaxın zamanlaradək burada yaşayan 10-12 ailə qeyri-sağlam mühitə və əlverişsiz hava şəraitinə görə 2-3 verst kənarə köçüb orada məskunlaşmışdı.

Tumbullular. Mənbədə Tumbul kəndi və onun əhalisinin öztinəməxsus cəhətləri belə təsvir edilir: Naxçıvanın 5, Arazın isə 6 verstliyində Tumbul kəndi yerləşir. Bu kəndin sakinləri tumbullular adı ilə məşhurdular. Buranın əhalisi digərlərindən köklü şəkildə fərqlənir. Əsl tumbullu hündürboy və arıqsıftılardır. Verilən mənbədə təsvir olunan Tumbul kəndi və onun əhalisinin məisət təsviri-nin açıqlanması onu göstərir ki, bu ərazidə yaşayan əhali sərf müsəlman türklə-

ridir. Bir məsələni qeyd etməyi lazımlı bilirik ki, Tumbul kəndi və tumbullular məsələsi ilə bağlı mətbuatda – "Təhsil problemləri" (№19-20, 290- 291, 1-10 aprel 2007-ci il) qəzetində yazı nəşr etdirmişik.

K.A.Nikitinin adı gedən məqaləsi haqqında akademik İ.Həbibbəylinin məqalələrində (2, s. 74-75, 77; 3, s. 22-24; 4, s. 610-611) çox maraqlı və zəngin məlumatlar vardır.

Bələliklə, erməniparastlıyi, müəyyən təhrif və çatışmazlıqları istisna edilməklə K.A.Nikitinin bu məqaləsi özündə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan bölgəsinin tarixinə dair zəngin məlumatlar əks etdirməsi baxımdan çox qiymətli və sanballı mənbədir.

ƏDƏBİYYAT

1. Никитин К. Город Нахичевань и Нахичеванский уездъ. Сборник материалов для описания местностей и племен Кавказа. Вып. 2, Тифлис, 1882, 142 с.
2. Nəbibbəyli İ. Ə. Naxçıvanda elm və mədəniyyət / Azərbaycan tarixində Naxçıvan, Bakı: Elm, 1996, s. 73-91.
3. Həbibbəyli İ. Naxçıvan şəhərinin yaşı – beş min il / Nax. MR-nin yaranması: tarix və müraciilik Naxçıvan, 2007, s. 20-27.
4. Həbibbəyli İ. Gəmiqaya dünyası: Nuh peyğəmbər, Naxçıvan və Gəmiqaya / Ədəbi-tarixi yaddaş və müraciilik. Bakı: Nurlan, 2007, s. 602-611.

Яшар Рагимов

СТАТЬЯ КОНСТАНТИН НИКИТИНА «ГОРОД НАХИЧЕВАНЬ И НАХИЧЕВАНСКИЙ УЕЗДЪ» – ИСТОЧНИК ИСТОРИИ НАХЧЫВАНА

Многие проблемы Нахчыванской истории нашли свое отражение в произведениях русских авторов. Одним из письменных источников об истории Нахчывана XIX века является статья К.А.Никитина «Город Нахичевань и Нахичеванский уездъ» - источник истории Нахчывана. В статье были раскрыты вопросы, связанные с нашей историей, а отдельные части и разделы книги были исследованы. Обращается внимание на существование в источнике не имеющих научных оснований ложных исторических фактов. Несмотря на определенные ошибки и недостатки, статья К.А.Никитина «Город Нахичевань и Нахичеванский уездъ» считается очень весомым источником Нахчыванской истории XIX века.

Yashar Rahimov

**KONSTANTIN NIKITIN'S ARTICLE "THE NAKHCHIVAN CITY AND
NAKHCHIVAN PROVINCE" AS SOURCE OF THE HISTORY OF
NAKHCHIVAN REGION**

Some problems of Nakhchivan history have been reflected in the works of the Russian authors. One of the written sources about the history of Nakhchivan in the 19th century is K.A.Nikitin's article "The Nakhchivan city and the Nakhchivan province". In this article was learnt the problems which connected with our history and it has researched the part and chapters of the book. It has been bring to the attention the cases of mistaken historical facts which, doesn't have scientific base. K.A.Nikitin's article "The Nakhchivan city and the Nakhchivan province" is reliable and heavy source for the 19th century Nakhchivan history, but there are some distorions and insufficiencies in this book.